

“LOS-ANGELES TIMES” : LONDON OLİMPİYA OYUNLARINDA AZƏRBAYCAN MİLLİ KOMANDASI DƏBLİ GÖRÜNƏCƏK

İyulun 27-dən avqustun 12-dək Londonda keçiriləcək Olimpiya oyunlarına hələ bir aydan çox vaxt qalsa da, Azərbaycan milli komandasının yarışlarda iştirakı artıq beynəlxalq medianın diqqətindədir



ABŞ-ın nüfuzlu “Los-Angeles Times” qəzeti 20 iyun tarixli nömrəsində oyunlara qatılacaq Azərbaycan milli komandasının geyim formalarından yazır. Qəzetin yaydığı xəbərə görə, ölkəni təmsil edəcək idmançıların libasları Avropanın məşhur “Ermanno Şervino” şirkətinin moda evi tərəfindən hazırlanır. Azərbaycanın London Olimpiadasında “yaddaqalan və dəbli” olacağını hesab edən “LA Times” məşhur italyan dizaynerinin milli komandamız üçün yaratdığı geyim kolleksiyasını təsvir etmişdir. Yazıda bildirilir ki, idmançıların geyim formaları dövlət bayrağının rənglərini əks etdirərək göy, qırmızı və yaşıl çalarlarda olacaqdır. Komandanın rəsmi geyim forması

sürməyi pencəklər, ağ pambıq köynəklər və kişilər üçün ağ şalvar, qadınlar üçün isə ağ düz yubkadan ibarət olacaqdır. Pencəklərin sinə cibinə Azərbaycan bayrağının səkkiz guşəli ulduzu tikiləcəkdir. Qadın formalarına isə qırmızı kəmər əlavə ediləcəkdir. İdmançıların rəsmi formasını Azərbaycan bayrağı rənglərində ipək qalstuklar və yaylıqlar bəzəyəcəkdir. Olimpiya “kəndində” qaldıqları zaman isə milli komandanın üzvləri yenə də Azərbaycan bayrağı rəngləri ilə bəzədilmiş neylon idman formaları geyəcəklər.

Şəfəq Akifqızı

AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

YENİYETMƏ GÜLƏŞÇİLƏRİMİZİN AVROPA ÇEMPIONATINDA UĞURU

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında güləş üzrə Avropa çempionatında uğurla çıxış edən sərbəst güləşçilərimiz iyunun 21-də Vətənə dönmüşlər

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılınması mərasimi olmuşdur. Çoxsaylı azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri və musiqi ilə qarşılamışlar. Ümumilikdə, 3 qızıl və 3 bürünc medal qazanan sərbəst güləş üzrə yığma komandamız 56 xalla komanda hesabında ikinci olmuşdur. Komanda hesabında ilk sırada Rusiya (67 xal), 3-cü sırada isə Türkiyə (47 xal) qərarlaşmışlar.

FİDE 10 ƏN GÜCLÜ ŞAHMATÇININ ADINI AÇIQLAMISDIR

İyunun 20-də Beynəlxalq şahmat federasiyası (FİDE) seçmə mərhələdə iştirak etmədən blits və sürətli şahmat üzrə dünya çempionatında iştirak edəcək 10 ən güclü şahmatçının adını elan etmişdir



Siyahıya Azərbaycan şahmatçıları Teymur Rəcəbov (2784) və Şəhriyar Məmmədیارov da (2726) daxildir.

Qrossmeysterlərimizdən başqa, Maqnus Karlsen (Norveç, 2835), Sergey Karyakin (2779), Aleksandr Qrişuk (2761), Peter Svidler (2741), Aleksandr Morozeviç (2769, hamısı - Rusiya), Vasili İvançuk (Ukrayna, 2764), Veselin Topalov (Bolqarıstan, 2752) və Boris



Gelfand (İsrail, 2727) da seçmə mərhələsi olmadan yarışda iştirak etmək hüququ qazanmışlar.

Dünya çempionatı iyulun 1-11-də Astanada (Qazaxıstan) keçiriləcəkdir. Bu ölkənin şərəfini meydan sahibi kimi Murtaza Kajqaleyevi (2595), Anuar İsməqambetovu (2478), Rinat Cumabayevi (2556) və Pavel Kotsuru (2548) qoruyacaqdır.

UNIVERSAL DÖYÜŞÇÜLƏRİMİZ DÜNYA BİRİNCİLİYİNDƏ UĞURLA ÇIXIŞ ETMİŞLƏR

*Ukraynanın Skadovsk şəhərində universal döyüş üzrə
10-11, 12-13 yaşlı idmançılar arasında dünya birinciliyi keçirilmişdir*

31 ölkədən 300-dək idmançının mübarizə apardığı yarışda Azərbaycanı yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Elşən İsmayılovun rəhbərliyi altında 6 idmançı təmsil etmişdir. İdmançılarımız dünya birinciliyində 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışlar. Komandamızın üzvü Rasim İsmayılov (28 kq) bütün rəqiblərindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Şərif Dadaşzadə (40 kq) və Xamoy Şahmuradov (55 kq) gümüş, Həsən Əliyev (31 kq) isə bürünc medala sahib olmuşlar.

BOKSÇU FLOYD MEYUEZER DÜNYADA ƏN YÜKSƏK QAZANC ƏLDƏ EDƏN İDMANÇIDIR

Amerikada çıxan "Forbes" jurnalının versiyasına görə dünyada ən yüksək qazanc əldə edən idmançıların siyahısında birinci yeri ən yaxşı peşəkar boksçulardan biri – 35 yaşlı amerikalı Floyd Meyuezer tutur



Meyuezer son bir ildə 85 milyon dollar qazanmışdır. Yüksək qazancı sayəsində "Pul" ləqəbi almış Meyuezer son bir ildə cəmi iki dəfə ringə çıxmışdır. Sentyabr ayında o, amerikalı Viktor Ortisə, may ayında isə Puerto-Rikalı Migel Kottoya qalib gəlmişdir. Bu iki döyüşün ümumi vaxtı bir saatdan az olmuşdur. Meyuezer həmin döyüşlərin birincisinə görə 40 milyon, ikincisinə görə 45 milyon dollar qazanmışdır.



Siyahıda ikinci yeri Meyuezerin boksçu həmkarı filippinli Menni Pakyao (62 milyon dollar), üçüncü yeri isə planetin ən məşhur qolfcusu 36 yaşlı Tayqer Vuds tutur. Vuds 2001-ci ildən bəri reyting siyahısında daim birinci yerdə gedirdi, lakin keçən il onun gəlirləri düz 16 milyon dollar azalaraq 59,4 milyon dollara düşmüşdür. 2011-ci ilin sonlarında həyat yoldaşına xəyanət etməkdə ittiham olunmuş Vuds bu hadisədən sonra ailə münafiqəsini nizamlamaq üçün öz karyerasında bir neçə ay fasilə verməyə məcbur olmuşdur. Vudsun hörmətdən düşməsi onun bank hesablarına da mənfi təsir göstərmişdir: sponsorlarının çoxu onunla əməkdaşlıqdan imtina etmişdir.


"BARSELONA" ALTI YAŞLI BRAZİLİYALI İLƏ MÜQAVİLƏ BAĞLAMAĞI QƏRARA ALMIŞDIR

İspaniyanın "Barselona" futbol klubu altı yaşlı braziliyalı Artur Miani ilə müqavilə imzalayacaqdır

Monte Alto şəhərində (San-Paulu ştatı) yaşayan istedadlı uşağın atasının kataloniyalılardan aldığı məktubda deyilirdi ki, onun övladı lazımı testlərdən uğurla çıxmış və "Barselona"nın futbol məktəbinə qəbul olunmuşdur. Testlər may ayında keçirilmişdir və bunun üçün ailə təyyarə ilə İspaniya komandasının bazasına uçmalı olmuşdur.

Balaca futbolçunun atası öz sevincini gizlətmir: "Göy-tünd qırmızılar"ın məktubuna mən "hə" dedim. Bu, böyük şərəfdir. Mən çox xoşbəxtəm. Mənim oğlum dünyanın ən böyük klublarından birində testdən keçmişdir, buna sevinməyə bilərəmmi?"

Sentyabrda Artur Kataloniyaya gəndə anasının da onunla birlikdə İspaniyaya köçəcəyi gözlənilir. O zaman tərəflər gələcək sazişin bütün təfəsilatını razılaşdıracaqlar.



DÖRDÜNCÜ DƏFƏ AVROPA ÇEMPİNOU

Azərbaycan kanoəçisi Valentin Demyanenko yenə Avropa çempionu olmuşdur



Azərbaycan Milli Avarçəkmə Federasiyasından bildirmişlər ki, 29 yaşlı idmançımız növbəti uğuruna Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən kayak və kanoə üzrə qitə çempionatında imza atmışdır. V.Demyanenko birnəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə 38,752 saniyə nəticə ilə birinci yeri tutmuşdur. Gümüş medalı ispaniyalı Alfonso Benavides (38,968), bürünc medalı isə litvalı Yevgeni Şuklin (39,060) əldə etmişlər.

V.Demyanenkunun bu uğuru sayəsində Azərbaycan millisi Avropa çempionatını bir qızıl medal ilə başa vurmuşdur.

Qeyd edək ki, V.Demyanenko əvvəllər üç dəfə - 2005, 2009, 2011-ci illərdə dünya çempionu, üç dəfə - 2009 və 2011-ci illərdə 200 metr və 500 metr məsafələrdə yürüşlərdə Avropa çempionu olmuşdur.

YENİYETMƏ YUNAN-ROMA GÜLƏŞÇİLƏRİMİZ BEYNƏLXALQ TURNİRDƏ – 12 MEDAL

Gürcüstanın Rustavi şəhərində Temo Kazaraşvilinin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir iyunun 22-də başa çatmışdır

Azərbaycan Güləş Federasiyasından bildirmişlər ki, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanovun rəhbərliyi altında qonşu ölkəyə 15 pəhləvanımız yollanmışdı. Onlardan 12-si fəxri kürsünün müxtəlif pillələrində qərarlaşmışdır.

Ümumilikdə, 4 qızıl, 3 gümüş və 5 bürünc medal qazanan yığmamız turniri uğurla başa vurmuşdur. Qızıl medalları komandamıza Elçin Məmmədov (46 kq), Seymur Əlizadə (50 kq), Murad Məmmədov (58 kq) və İslam Abbasov (76 kq) qazandırmışlar.

Mikayıl Rəhmanov (46 kq), Şəmistan Quluzadə (69 kq) və Orxan Nuriyev (76 kq) yalnız finalda uduzaraq gümüş medal əldə etmişlər.

Bürünc medallara isə, Elnur Həsənov (50 kq), İrac Həsənzadə (54 kq), Ruhin Mikayılov (63 kq), Sadiq Bağırov (69 kq) və Elməddin Ramazanov (76 kq) sahib olmuşlar.

CÜDOÇULARIMIZ AVROPA ÇEMPİONATINDA – 4 MEDAL

Azərbaycanın cüdo üzrə yığma komandası Monteneqroda keçirilən yeniyetmələr arasında Avropa çempionatında uğurla çıxış etmişdir

Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, birinci gün idmançılarımız 1 qızıl və 3 bürünc medal qazanmışlar. Finalda gürcü Beku Natatralaşviliyə "ipponla" qalib gəlmiş cüdoçumuz İlkin Babazadə (55 kq) qitə çempionu adına layiq görülmüşdür. O, birinci qarşılaşmada xorvat İvo Kovaçeviç, sonra Albaniya idmançısı İndrit Kulxaja və gürcü Georgi Katiaşviliyə qalib gəlmişdir. Yarımfinalda İlkin iki "yuko" balı sayəsində erməni Artur Dermisyanı mübarizədən kənarlaşdırmışdır.

Elnur Abbasov və Sadiq Qurbanov 50 kiloqram çəki dərəcəsində bürünc medala sahib olmuşlar. İdmançılarımızın hər ikisi yarımfinala çatmış, lakin bu görüşlərdə gürcü Erxele Arxozaşvili və alman Morits Plafkiyə məğlub olmuş, üçüncü yer uğrunda mübarizədə isə qalib gəlmişlər. Elnur serb Filipp Yovanoviç, Sadiq italyan Anjelo Pantanonu məğlub etmişdir.

İlkin Məmmədov 60 kiloqramadək çəki dərəcəsində serb Marko Qrandiçə qalib gəlmişdir.

SOYDAŞIMIZIN UĞURU

Gürcüstanlı Soydaşımız Peşəkar Boks Üzrə Çempion Adını Qazanmışdır

Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı Təzəkənd kəndində doğulmuş 25 yaşlı Tural Əkbərov WPMC-dünya döyüş idmanları mərkəzi konsulluğunun peşəkar boks üzrə Gürcüstanın Zuqdidə şəhərində keçirdiyi yarışda qələbə qazanaraq çempion kəmərinə layiq görülmüşdür. Tural Əkbərov 60 kiloqram çəki dərəcəsində mübarizə aparmışdır. 2006-cı ildən mütəbər yarışlarda iştirak edən T.Əkbərov 2009-cu ildə keçirilmiş Gürcüstan birinciliyində 3-cü, 2010-cu ildə isə 1-ci yeri tutmuşdur.